

A decorative border with intricate floral and scrollwork patterns surrounds the text. The border consists of repeating floral motifs and scrolls, creating a rectangular frame.

ƏLİ HÜSEYNOV

YAŞAT
MƏNİ

Bakı - 2016

Ön sözün müəllifi	Vüqar Əhməd filologiya elmləri doktoru, professor, şair, ədəbiyyat- şünas
Redaktor:	İlhamə Məmmədova jurnalist-şairə
Baş məsləhətçi:	Zəmfira Vəliyeva filologiya elmləri doktoru
Məsləhətçi:	Alim Nəbioğlu jurnalist-publisist
Korrektor:	İsa Rəvan şair-jurnalist

Əli Hüseynov “Yaşat məni” (şeyrlər)
Bakı, «MBM», 2016, 80 səh.

Kitab gənc şair Əli Hüseynovun poetik yaradıcılığının məhsuludur. Qəlb çırpıntıları ilə yaşananlar misralara köçərək poetik tərzdə oxuculara təqdim olunur. Çoxşaxəli mövzuları əhatə edən şeyrlərdə çiçəklənən Azərbaycan, onun keçdiyi tarixi yol, yaşanan acılar, itkilər, ülvi və saf məhəbbət peşəkar şəkildə oxucuların müzakirəsinə təqdim edilir.

ISBN: 978-99-52-29-120-9

© Ə.Hüseynov
Bakı, «MBM», 2016

GƏNC ŞAIRIN İLK KİTABI

Gənc şair Əli Hüseynov “Yaşat məni” adlı şeirlər toplusunun əlyazmasını xeyir-dua üçün mənə təqdim elədi. Əlinin şeirləri dövrü mətbuatda çap olunmuş, sözlərinə bəstələnmiş nəğmələr şöhrət tapmışdır. Öncə onu qeyd edim ki, Əlini 13 yaşından tanıyıram, necə deyərlər gözümün qabağında böyüyüb-uşaqılıqdan tərbiyəsi, saflığı ilə diqqəti cəlb edərdi. Atası, dəyərli ziyalımız, əziz dostum Ramiz müəllim Əlini Vətənə layiq bir övlad kimi yetişdirib.

“Yaşat məni” kitabında gənc şairin sevgi, Vətən, ana, doğmalığ, yurd həsrəti, digər mövzularda şeirləri toplanıb. Bu şeirlərdə Əlinin iç dünyasının mənzərəsi, vəfasızlığa, yalana, xəyanətə qarşı qaldırdığı poetik üsyan, Vətən dərdi, ana, torpaq məhəbbəti və saf sevgi hissləri öz ifadəsini tapıb.

Əzəl gündən bu dünyada,
Əhdi-peyman, ilqarımız.
Bir ümmandı ünvanımız,
Sənsiz qalmaq istəmirəm.

Ayrılığın həsrətindən,
Uzaq olaydı sevdamız.
Qurulaydı büsatımız,
Sənsiz qalmaq istəmirəm.

Müəllifin vətənlə bağlı yazdıqları arasında doğma yurduna həsr etdiyi "Azərbaycan" şeiri xüsusilə diqqəti çəkir.

Yaddaşlarda tarixin var, silinməz,
Qədimdən qədimdi yaşın, bilinməz.
Günəş adlı yanan odun var, sönməz,
Azərbaycan, Azərbaycan, Vətənim.

Sən döyünən ürəyimdə qürurum,
Vücudumda şaxələnən hüdudum.
Canımdasan, qanımdasan, sən ruhum,
Azərbaycan, Azərbaycan, Vətənim.

Nəsillərin min illərin irsidi,
Taxtı-tacın əyilməzlər kürsüdü.
Cavidanın əbədilik rəmzidi,
Azərbaycan, Azərbaycan, Vətənim!

Gənc şair Əli Hüseynovun Vətən mövzusunda şeirləri onun doğma yurda olan məhəbbətini əks etdirir. İstedadlı gəncin şeirlərində aparıcı xətt saf

sevgidir. Təmiz hisslər, ülvi duyğular, saf məhəbbət şairin qəlbindən qələminə süzülür. Bu poetik nümunələr oxucuya mənəvi qida verməklə yanaşı, onu şeirin dərinliyinə aparır. Saf hisslər, ülvi duyğular, məhəbbət Əlinin şeirlərinin leytmotivini təşkil edir.

Ayrıla bilmirəm duyğularımla,
Necə də gözəldi eşqi duyanlar.
Məhəbbət qanadlı xəyallarım,la,
Qalmaq istəyirəm sənin yanında.

Gənc şairdə, onun şeirlərində təzahür olunan poetik təzad çox böyük ümidlər verir; bu isə orijinal istedadın qismətidir və əsl poeziyanın mahiyyətini təcəssüm etdirir. Əli Hüseynovun ictimai xarakterli şeirlərində də fikir dərinliyi, mülayim düşüncələr, sevgi notları ürəkaçandı.

Əli Hüseynovun şeirləri haqda nikbin danışmağa haqqım çatır. Çünki Əlinin şeirlərinin bədii-poetik səviyyəsi mənə bu məsuliyyəti verir. Mən Əli Hüseynova poeziyanın enişli-yoxuşlu yollarında uğurlar arzu edirəm!

Vüqar Əhməd
şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru,
professor

Əli Hüseynov poeziyası mətbuatda

ƏLINİN DUYĞU DƏNİZİ

Özü kimi qələmi də saf, riyakar olmayan, zəngin söz ehtiyatına malik, qələminin hərəkət dinamikası olan, sözlərindən duyğu dənizi yaradaraq sahillərinə mirvari incilər düzən gənc şair Əli Hüseynov... Azərbaycanına, Vətəninə, el-obasına bağlı, qəlbinin tellərini Qarabağa, bizim üçün darıxan, qəribsəyən yurd yerlərimizə xalça kimi toxuyan Azərbaycan gənci. Sadə, əqidəli, birsimalı:

**Yaddaşlarda tarixin var, silinməz,
Qədimdən qədimdi, yaşın bilinməz.
Günəş adlı yanan odun var, sönməz,
Azərbaycan, Azərbaycan, Vətənim.**

Şeirlərindəki poetik duyğular, düşüncə tərz, hisslər, ən əsası fikrini oxucuya məhəretlə çatdırmaq qabiliyyəti alqışa layiqdir. Dinamik qələmi olduğundan mövzudan-mövzuya peşəkarcasına

keçir, misralarda təkrarlığa yol vermir. Necə dəyərler, insanları yormur:

**Fəryadın sədası yandırır məni,
Dəhşətdən heyreti dondurur məni.
Kədər xəyallara daldırır məni,
Çünki başsız gedən karvan bizimdi.**

Xocalı faciəsindən bəhs edən bu misraları göz yaşlarsız oxumaq olmur. Çünki gənc şair bu acını yana-yana yaşadığından həmin acıları, faciəni ustalıqla tarixi obraza, kino lentinə çevirib oxucuya çatdırır. Şablonçuluq, sünilik onun qələminə ziddir. Əsas təbiilik, reallıqdır. Elə ona görədir ki, misralar oxucunu vətənpərvər olmağa, düşmənlə savaşa haraylayır:

**Ayrılığın həsrətindən,
Uzaq olaydı sevdamız.
Quruyaydı büsatımız,
Sənsiz qalmaq istəmirəm.**

Güclü sevgiyə malik olduğundan sevgi motivli şeirləri çox təsirlidir. İnsan sanki bu şeirlərlə, misralarla saflaşır, paklaşır, kin-küdurəti atır. Sevgi yollarındaki əzab, vüsal, hicran, ayrılıqlar, yaşa-

nanlar səni ötənlərə qaytarır, daxilində nostalji duyğular oyadır:

**Əli səni sevdi, səni gözləyir,
Sən çiçəyisən, sən gərəyisən.
İlk eşqim, qayıt gəl, deyib səsləyər,
Sinəsində döyünən, sənsən ürəyi.**

Önəmlisi odur ki, Əli Hüseynov poeziyamızda heç kimi təqlid etmir, öz cığırını ilə gedir. Başlanğıcından cığırını, izini yarada bilmisənsə, axarlı davamlılığın da olacaq. Şairlər arasında sözünü deyə biləcəksən.

**Əliyəm, sevgidə səntək tacım var,
Yarım, nəfəsinə ehtiyacım var.
Sənsiz yaşamağa nə əlacım var?
Sənsiz xoşbəxtliyim olar ölümdə.**

Əli Hüseynovun misralarından nəğmə süzülür, melodiyalar qaynayır, döyünən musiqili ürəyi sözə stimül, təkan verir. Söz daha da qəlbəyatımlı, ruhu oxşayan olur.

Oxuduğu dahi korifey şairlərin kitabları, etdiyi mütaliələr onu kamilləşdirir. Riyakar, paxıl, ayaqdandartan, üzə gülüb arxaca danışan, öz mənə-

feyini güdənlərdən fərqli olaraq mənliliyini, simasını hər şeydən uca tutur. Şöhrət arxasınca qaçmır, şöhrət özü onu tapır.

**Sevən dilə bənzər, sevilən gülə,
Sevməyən o gülü görə bilərmə?
Məhəbbətin gülü sevənədirsə,
Görməyən o gülü dəre bilərmə?**

Budur, poeziyaya gəlişinin ilk akkordları. Uğurun axarlı olsun. Hər bir uğurun ata könlünü sevindirsən, şadlandırırsən. Işıq üzü görəcek "Yaşat məni" adlı kitabın mübarək, poeziyamızın duyğu dənizinin Əli mayakı.

**Həyat adlı məhəbbətin
O möhtəşəm zirvəsinə
Öz eşqinlə ucalt məni,
Sən qəlbində yaşat məni.**

Alim Nəbioğlu
jurnalist-publisist,
"Xətai", "M.Araz", "M.İbrahimov",
"Min bir mahnı", "Sənətinin fatehi"
mükafatları laureatı
"Oxu məni" qəzeti, 17.06.2016

AZƏRBAYCAN, VƏTƏNİM

Yaddaşlarda tarixin var, silinməz,
Qədimdən qədimdi yaşın, bilinməz.
Günəş adlı yanan odun var, sönməz,
Azərbaycan, Azərbaycan, Vətənim!

Sən döyünən ürəyimdə qürurum,
Vücudumda şaxələnən hüdudum.
Canımdasan, qanımdasan, sən ruhum,
Azərbaycan, Azərbaycan, Vətənim!

Nəsillərin min illərin irsidi,
Taxtı-tacın əyilməzlər kürsüdü.
Cavidanın əbədilik rəmzidi,
Azərbaycan, Azərbaycan, Vətənim!

Azad yaradıbdır Yaradan bizi,
Torpağında Nəsiminin həqq izi.
Ulu Babəkimiz dedi son sözü,
Azərbaycan, Azərbaycan, Vətənim!

Mələklərin, həzrətlərin məkanı,
Əzəl gündən göyün yerdə nişanı.
Səndədir cənnətin həyat dövrünü,
Azərbaycan, Azərbaycan, Vətənim!

VƏTƏNSİZ İNSAN

Başsız bir bədəndi, necə ki, kor quş,
Səssiz şələlədi, suyu qurumuş.
Lal olan dil kimi, nitqi tutulmuş
Aciz bir insandı, Vətənsiz insan!

Qolları qoynunda asılı qalan,
Yurdu torpağında talanmış olan.
Ürəkdə qəmlənib, solub-saralan,
Aciz bir insandı, Vətənsiz insan!

Bir dəfə doğulub, min dəfə ölən,
Dərdini qəlbində yüz yerə bölən.
İçində ağlayıb, içində gülən,
Aciz bir insandı, Vətənsiz insan!

Vətən həsrətilə qürbətdə qalan,
Şirin arzularla başını qatan.
Yuxusun xəyallar qoynunda yatan,
Aciz bir insandı, Vətənsiz insan.

Vətən Ata evi, Ana qucağı,
Vətən uluların məslək ocağı.
Vətənsiz ömürün axmaz bulağı,
Aciz bir insandı, Vətənsiz insan!

YARALI XOCALI

Yaralısən sən Xocalı, göz yaşı,
Qarış-qarış suvarıbdı torpağı.
Hər gülü-çiçəyi bir məzar daşı,
Yazda solan o gülüstan bizimdi!

Məskənində qanla ümman yarandı,
Lal təbiət vəcdə gəldi, danışdı.
Göz baxdıqca dil ağızda alışdı,
Çünki axan günahsız qan bizimdi!

Şəhidlərin ruhu donub o yerdə,
Körpələrdən nəfəs qalıb o yerdə.
Ruh karvanı köçün salıb o yerdə,
O torpaqdan yaranan can bizimdi!

Cahil insan, törədirsən sən nələr,
Qoca, cavan, şəhid oldu körpələr.
Əbədiyyət dərgahına köçənlər,
Qibləgahda Piri-kənan bizimdi!

Həyat susdu, dayandı sinələrdə,
Parçalandı, ürəklər tikələndi.
Qanlı zaval yurduma səpələndi,
Zavallarda o nigaran bizimdi!

Min iz saldı Vətənimdə acılar,
Bala deyib, əsir qaldı analar.
İtkin düşdü, doğma qardaş-bacılar,
Dərd, əzabı yerlə-yeksan bizimdi!

Bu o yükdü, candan cana keçəmməz,
Ürək yükün gözlər baxıb görəmməz.
Bu o yükdü diz bükülər, çəkəmməz,
Qan ağlayan qanda hicran bizimdi!

Qəlbim sizlər, qələm ağlar əlimdə,
Dünya yükü imiş mənim belimdə.
Qəm naləsi şırım açıb dilimdə,
Dərdi deyən, gəlsə loğman bizimdi!

Göz yaşım, yaralı sinəmə axma,
Yandırırısan, səndən dərdə nə çarə.
Sus fələk, acizsən, üzümə baxma,
Bizə ömür verən, alan, bizimdi!

Yaralı Xocalı, qəmli taleyin,
Sükut laylasında susan illərin.
Donmuş bulaqların, solmuş güllərin,
Qəlbimizdə var üsyan, bizimdi!

Fəryadın sədası yandırır məni,
Dəhşətin heyrəti dondurur məni.
Kədər xəyallara daldırır məni,
Çünki başsız gedən karvan bizimdi!

Sən anası, nə ağlarsan körpəyə,
Yuxudadı, son yuxuya gedibdi.
Ömrünü Allaha fəda edibdi,
Son yuxuya sən lay-lay de, ağlama!
Ruh dərgahı cənnət-məkan bizimdi!

DƏRDSİZ ANA VARMİ?

Bütün dərqli-kədərli analara həsr edirəm.

Analar! Varmı ki, bir ana onun,
Gözündən acı yaş axmış olmasın.
Ürəyində kədər, qəm-qüssə onun,
Sinəsin yandırılıb-yaxmış olmasın.

Dünyanı gəz, dolan, arayıb-axtar,
Soruş kim geyməyib qara libası.
Ola bilərmə ki, insan yuvası,
Qan axıb qiyamət qopmuş olmasın.

Dünya bir cəlladdı, çox başlar kəsib,
De, kimi saxlayıb, hörmətə nəşib.
Göstər bir məzarı hansı insanın,
Qoynunda ilanlar yatmış olmasın.

İlahi! Nə sirdi insana canı,
Verirsən, alırsan, hey yaradırsan.
Cahana hər gələn son günü peşman,
Tapılmaz bir insan olmuş olmasın.

Zülm-zülm ağlar analar dərddən,
Balasını ondan tez aparanda.
Körpələr anasız, ana körpəsiz,
Yoxdur bir məmləkət qalmış olmasın!

Şəhidlərin matəmi

QARA GÜNƏ NECƏ GÜLÜM

20 yanvar şəhidlərin həsr edirəm.

Könlüm ağlar ağrılara,
Sinələrdə dinəndə tar.
Dinlə bir an, bil dərdimi,
Gör qəlbimdə nələrim var.

Kədərdən rəngim solubsa,
Gözlərimə yaş dolubsa.
Yanıb bağırim kül olubsa,
Axı belə necə gülüm?!

Nahaqdan qanlar töküldü,
Günhasız körpələr öldü.
Tarixi qan! Yaddaşımda,
Bilə-bilə necə gülüm?!

Nə baxırsan, al qələmi,
Yaz, dedikcə sözlərimi.
Ağlar qalan gözlərimi,
Silə-silə necə gülüm?!

Qərənfillə “qan gölünə”,
Ahu-zarda el qəminə.
Şəhidlərin matəminə,
Gələ-gələ necə gülüm?!

Vətən şirin, dəhşət acı,
Qardaşları, bacıları.
Diri-diri yananları,
Duya-duya necə gülüm?!

Gecə fəth edib səhəri,
Dili büküb can zəhəri.
Ürəyimdə birtəhəri,
Dinə-dinə necə gülüm?!

Zaman sürür dövranını,
Zülmət çalır qılıncını.
Fələk deyir ver canını,
Sinə-sinə necə gülüm?!

Neçə vədə əhdi-peyman,
Yatdı durmadı yuxudan.
Neçə oba qaldı viran,
Qara günə necə gülüm?!

Yurdum, elim talanıbsa,
Dilim susub, lal olubsa.
Cismimdə od qalanıbsa,
Yana-yana necə gülüm?!

Demə günah zamanədə,
Naleyi-zar et yarına.
Körpələrin məzarına,
Baxa-baxa necə gülüm?!

İlahi, gör ki, fərağım,
Zülmət oldu ixtiyarım.
Ünvanımda can çıraqım,
Sönə-sönə necə gülüm?

Şəhid olan insanları,
Qaynar donan bu qanları.
Ağlar qalan anaları,
Görə-görə necə gülüm?!

ŞƏHİD ANASINA BİR TƏSƏLLİ VER

Yerləri, göyləri yaradan Allah,
Mərhəmət sahibi, rəhmlisən Sən.
Ruhu dərgahında yaşadan Allah,
Şəhid anasına bir təsəlli ver.

Dünyanı cənnətə döndərən Allah,
Qüdrət hakimi, hikmətlisən Sən.
İnsana ruzini göndərən Allah,
Şəhid anasına bir təsəlli ver.

Xilqəti qərq edib, var vermisən Sən,
Necə də qüvvətli, şəfaətlisən.
Ananı bəşərə yar etmisən Sən,
Şəhid anasına bir təsəlli ver.

Əliyəm, Yaradanın quluyam mən də,
Səcdə etməlidir Allaha bəndə.
İlahi, diz çöküb yalvardım mən də,
Şəhid anasına bir təsəlli ver.

YANIQ KƏRƏM

Enir pillə-pillə, enir zirvədən,
Ömürdən hər günü getdikcə insan.
Dindir o telləri, dinləsin duyan,
Dərdli Kərəm, dərdimizi de bizim.

Qəm dünyası, qəmlər üstə inlərəm,
Son günümü duya-duya gözlərəm.
Sükut anlarında susub dinlərəm,
Qəmli Kərəm, qəmimizi de bizim.


İrs payıdır ülvyyətdən yaranan,
Yuxulara yatdıran, həm də oyadan.
Həm ahəstə, həm də hərdən ucadan,
Yanıq Kərəm, laylamızı de bizim.

Dilə gələr dilim sussa ürəyim,
Ağrı, acı hərdən olar gərəyim.
Həs-rətimin ünü, onsuz neynəyim,
Yanıq Kərəm, irsimizi de bizim.

Hərdən halalımız dönər zəhərə,
Hərdən zülmət yerin verər səhərə.
Hərdən ağa özü dönər nökerə,
Dərdli Kərəm, sırımızı de bizim.

Hər sinədə sevinc də var, kədər də,
Keçdi ömrün-günün, şair, hədərdə,
Bir gün gələn gələr, bir gün gedər də,
Ulu Kərəm, qıbləmizi de bizim.

Əliyəm, həsrətdən yorulmuşam mən,
Bulanıb-bulanıb durulmuşam mən.
Həqiqət eşqinə vurulmuşam mən,
Yanıq Kərəm, əslimizi de bizim!



RÜŞVƏTXORUN DİLİNDƏN

Sifətində, ət içində gözlərin,
Dodağında sənsiz düşür sözlərin.
Qarnının altında qalır dizlərin,
Əbləh, şişib öküz kimi qalmısan.

Ağaya nökərsən, nökərə ağa,
Manatdan qəpiyə xırdalanırsan.
Girmisən torbaya qurdalanırsan,
Baş piylənib, donuz kimi qalmısan.

Hamı quru, sən yaş olub yanmırsan,
Şaxtalarda damcılanıb donmursan.
Alınırısan, satılırsan, qanmırsan,
Dönüb uzunqulaq olub qalmısan.

Əyriciddən, rüşvətxorluq sənətin,
Əriyibdir qanacağın, mürvətin.
Yoxa çıxıb əzəl gündən qeyrətin,
Şeytan kimi dona girib qalmısan.

Nə varlısan, nə kasıbsan, nə insan,
Nə uşaqsan, nə qocasan, nə cavan.
Səndən ağıllıdır qotur bir heyvan,
Ölü kirpi, qına girib qalmısan.

Pul görəndə adın çıxır yaddından,
Seçilmirsən yeriyəndə qadından.
Neçələri yandı sənin odundan,
Zəli kimi qana girib qalmısan.

Yalan deyib, and içirsən Allaha,
Bilə-bilə meyl edirsən günaha.
Səndən övlad nəyə lazım bir daha,
Qarğa kimi leşə uyub qalmısan.

Qəflətdə yatdın, yenə doymadın,
Ucuz alıb baha satdın, doymadın.
Hər arzuna çatdın, yenə doymadın,
Öz yurdunda yersiz-yurdsuz qalmısan.

KÖNLÜMÜ SƏNƏ VERMİŞƏM

Bir ürəkdən bir ürəyə yollanan,
Bir sevgidən sevgi adlı od olan.
Eşqdə, məhəbbətdə susub lal olan,
Bəlalı könlümü sənə vermişəm.

Eşqinin məşəli yanır sinəmdə,
Dünya mənim olur, üzün güləndə.
Elə ilk baxışdan səni görəndə,
Sevdalı könlümü sənə vermişəm.

Hicranın əzabı gəzir canımda,
Çünki sənək yarım yoxdu yanımda.
Varsa bu qismətim əhd-peymanımda,
Nəğməli könlümü sənə vermişəm.



MƏNƏ YOX DESƏN

Eşqdə, məhəbbətdə mənə yox desən,
Sənə xoş sözlərim donar dilimdə.
Səninçün dərdiyim qızıl çiçəklər,
Saralar gözümdə, solar əlimdə.

Əliyəm, sevgidə sənək tacım var,
Yarım, nəfəsinə ehtiyacım var.
Sənsiz yaşamağa nə əlacım var?
Sənsiz xoşbəxtliyim olar ölümdə.



NƏDİR MƏHƏBBƏT

Ürəyimdə sevən, üzümdə gülən,
Dilimdə danışan, gözümdə görən.
Sevinci, kədəri sözümdə bilən,
Könlümün kamarı, tarı məhəbbət.

Gecə də, gündüz də vüsal anımda,
Cana can gətirən candı canımda.
Sədaqət naminə qalan yanımda,
Ömür sarayımın yarı məhəbbət.

Arzudu, istəkdi, sevgili yardı,
Qızıldı, gümüşdü, daş-qaşdı, vardı.
Dünyadı, nemətdi, bahardı, bardı,
Cənnət çiçəyimin narı məhəbbət.



AŞIQ MƏKANINDA ÖLMƏK İSTƏYİR

Baxıram, baxdıqca mənalı gözün,
Səni sevməyimi bilmək istəyir.
Həsreti qəlbində yaşadən üzün,
Sevgi laylasında gülmək istəyir.

Eşqim zülmətdirsə, sənsən çırağı,
İşığın yarını görmək istəyir.
Məhəbbət şərbətin tutub əlində,
Sevgili yarıyla bölmək istəyir.

Əliyəm, məhəbbətim eşq fərağındı,
Könlüm könlünə gəlmək istəyir.
Məhəbbət məkanım yar, qucağındı,
Aşiq məkanında ölmək istəyir.



SƏNSİZ QALMAQ İSTƏMİRƏM

Əzəl gündən bu dünyada,
Əhdi-peyman, ilqarımız.
Bir ümmandı ünvanımız,
Sənsiz qalmaq istəmirəm.

Ayrılığın həsrətindən,
Uzaq olaydı sevdamız.
Qurulaydı büsatımız,
Sənsiz qalmaq istəmirəm.

Məhəbbətin gülü sənsən,
Gəlsə xəzan solmayaydın.
Sənin eşqindi varımız,
Sənsiz qalmaq istəmirəm.



İSTƏMƏDİM

Çəkdim nəzərimi, çəkdim gözümü,
Dünyanın varından var istəmədim.
Özüm öz eşqimə biganə qaldım,
Bivəfa zamandan yar istəmədim.

Gecə zülmətindən kor olan gözdən,
Gündüzə çıxmağa iz istəmədim.
Heyrətdən tutulub lal olan dildən,
Dərdini deməyə söz istəmədim.

Yaradan Allahdan bir diləyim var,
Sön arzum, istəyim, son gərəyim var.
Sevsə yarımındı, bir ürəyim var,
Qismət yoxsa, şöhrət-şan istəmədim.



SƏNSƏN YARI MƏHƏBBƏTİN

Nəfəsinlə xoş baharsan,
Ətirlisən qızılgültək.
Bu gün, sabah, hər an varsan,
Sənsən gülü məhəbbətin.

Bir sözünün min bir nazı,
Eşqə can verər dinəndə.
Qəlbən axan gur avazsan,
Sənsən sözü məhəbbətin.

Susar sənsiz zaman, dövrən,
Yoxdur sənsiz sevən insan.
Sevgidə sən ixtiyarsan,
Sənsən varı məhəbbətin.

Günəş nurlu parlaq üzün,
Ulduz kimi yanan gözün.
Camalın ay, şirin sözün,
Sənsən yarı məhəbbətin.

İSTƏRƏM MƏN

Öz qismətim ömürümdə,
Gözəl könül sevənimi.
Gizli-gizli ürəyində,
Məni sevən mələyimi,
Öz yarımı istərəm mən.

O yaşayan eşq kürsümdə,
Bahar irsi bənövşəmi.
Nazlı baxan gözlərində,
Məni sevən çiçəyimi,
Öz yarımı istərəm mən.

Vətənimdə, öz elimdə,
Hər dərdimi bilənimi.
Şirin-şirin sözlərində,
Mənə "mənim" deyənimi,
Öz yarımı istərəm mən.



QALMAQ İSTƏYİRƏM SƏNİN YANINDA

Sənin görüşündə, sənin üzündə,
Necə də gözəldi, gözəl bu anlar.
Sevgilərim gülür gözəl gözündə,
Qalmaq istəyirəm sənin yanında.

Ayrıla bilmirəm duyğularımla,
Necə də gözəldi, eşqi duyanlar.
Məhəbbət qanadlı xəyallarım,la,
Qalmaq istəyirəm sənin yanında.

Bənzəmək istərdim eşq çiçəyinə,
Necə də gözəldi yarı olanlar.
Dönüb məhəbbətdə eşq ürəyinə,
Qalmaq istəyirəm sənin yanında.



VURULMUŞAM

Ağ üzündə gələcəyə,
Ümid verən gözəlliyə.
Məhəbbətin nur dəryası,
O gözlərə vurulmuşam.

Qaşın hilal, almaz kimi,
Eşqi duyub çəkən naza.
Səndə gələn məndə xoşa,
Kirpiklərə vurulmuşam.

Təbəssümün şəfqətindən,
Sevgi dolan ürəyinə.
Dodağında məhəbbətdən,
İncilərə vurulmuşam.

Ülviyyətdə çırağımsan,
Könül evim, sultanımsan.
Sevdim səni ki, yarımısan,
O tellərə vurulmuşam.

Mələk kimi duruşunda,
Yar həsrətli baxışında.
İncə belə, şirin dilə,
Xoş sözlərə vurulmuşam.



MƏNİM

Hikmətlidirsə o ürək,
Mərhəmətim olsun gərək.
Evimin danışan dili,
Sənsən əbədiyyət gülü.

Nur camalın aya bənzər,
Baxışın könlümü bəzər.
Vüsalın ruhumda gəzər,
Ol ki, halalımsan mənim.

KÖNLÜMÜN YARI SƏNSƏN, SEVGİLİM

Sənsizlik xəzanın solğun üzüdü,
Gövhər çiçəyisən sən cənnətimin.
Çöhrən gözəllikdə eşqin gözüdü,
İnci məskənisən ülvyyətimin.

Sənin eşqin ilə pərvazlanıram,
Vuran ürəyisən məhəbbətimin.
Sənsiz sükutlarda susub qalıram,
Gülən gərəyisən səadətimin.

Tale sarayımda nurun pərisi,
Sənsən hökmranı sədaqətimin.
Sevgi məkanında eşqin nəfəsi,
Sənsən könül yarı can qismətimin.

Şəfqət zərrəsindən dodaqlarında,
Busə qönçəsi var səxavətimin.
Mələkə vücudu səndə bərqərar,
Səbəbkarı sənsən xoşbəxtliyimin.

Əlinin könlü sənin seyrangahındı,
Həqiqət dilimiz, həqq Allahındı.
Şairi sevməmək nə günahındı?!
Sənsən qibləgahı ibadətimin!

TANIYIRAM MƏN

Tutulsa nitqim, görməsə gözüm,
Eşidə bilməsə eşqimin səsin.
Könlümdə duyaraq sevgi şəkərin,
Səni nəfəsindən tanıyiram mən.

Yüz min gözəl dursa sənlə yan-yanə,
Səni qoxumaram, axtarmaram mən.
Səndən ürəyimdə xatirə qalan,
Könül kölgəsindən tanıyiram mən.

Aldatsa bivəfa, bir nadan məni,
Amma öz Allahım aldatmaz məni.
Sən mənim yarımşam, mən öz yarımı
Eşqin həvəsindən tanıyiram mən.



BİLƏRMI

*(Televiziya muğam müsabiqəsinin laureatı
Rüstəm Rüstəməzadə muğam şəklində
ifa edib)*

Sevən dilə bənzər, sevilən gülə,
Sevməyən o gülü görə bilərmimi?
Məhəbbətin gülü sevenindir sə,
Görməyən o gülü dəre bilərmimi?

Sən könül gülümsən, eşq çiçəyimsən,
Dilimdə sözümsən, görən gözümsən,
Nurumun işığı, gülən üzümsən,
Duymayan ürəklə sevə bilərmimi?

Dünyanın sevgisi zəhərdən betər,
Şərbəti ağudur, kim ondan içər.
Dərdə dərman üçün bir udum yetər,
Kamil insan eşqdən keçə bilərmimi?

KÖNLÜM QEYRİ YAR İSTƏMƏZ

Səndən cavab ağıdursa,
Könlüm möhlət, var istəmən.
Dərdə dərman ağıdırsa,
Könlüm kaman, tar istəmən.

Eşq məhəbbət tacıdırsa,
Könlüm qeyri tac istəmən.
Ol ki, dilbər vəfasızsa,
Könlüm ta ilqar istəmən.

Sən yar meyli-həqiqətim,
Könlüm səndən ar istəmən.
Qalsam sənın qubarında,
Könlüm xoş bahar istəmən.

Yar olmağa bu aləmdə,
Könlüm intizar istəmən.
Sən var ikən bu cahanda,
Könlüm qeyri yar istəmən.

SƏNSƏN KÖNLÜMÜN CEYRANI

Sərv qamətim, şəkər dillim,
Cismim səndən istər canı.
Neynirəm sənsiz dünyanı,
Səndədi eşqin məkanı.

Sən nərgizimsən, lələmsən,
Gözlərimdə bir aləmsən.
Görmərəm sənsiz cahanı,
Sən yox ikən, gülüstanı.

Canımın iliq ovqatı,
Qəlbimin sevgi sovqatı.
Gözüm axtarar hər yanı,
Sənsən könlümün ceyranı.



KÖNLÜM SƏNSİZ NECƏ TÜKƏNMƏSİN

Gələn günlərimlə gedəndi ömrüm,
Məni qəmli-qəmli süzəndi ömrüm.
Tənhadır ürəyi, üzəndi ömrüm,
Gözüm sənsiz necə kədərlənməsin?

Tale qismətidir, yaranmısan sən,
Mənim bəxtim üçün yar olmusan sən.
Eşqimiz naminə var olmusan sən,
Sinəm sənsiz necə qəhərlənməsin?

Məhəbbət şərbətim ağusa mənim,
Öz eşqim özümə yağısa mənim.
Könlüm viranəzar bağısa mənim,
Canım sənsiz necə zəhərlənməsin?

Könlümün fatehi, eşqim sultanı,
Sevgi məhəbbətdə ömrümün şahı.
Yuxusuz açaram gecə sabahı,
Səbrim sənsiz necə bəs tükənməsin?

SƏNSƏN ÜRƏYİM

*(Bu şeiri ustad xanəndə Həbib Rəhimov
DünyaTV-nin «Bu sabah» verilişində «Mahur»
muğamı üstə oxuyub. 30.06.2016)*

Bahar nəfəslimsən, bahar həvəslim,
Sehirli, ətirli bənövşə kimi.
Mən səndə tapmışam məhbəbətimi,
Mən səni sevmişəm, sənsən ürəyim.

Sənsən ömür-günüm, gülüm, çiçəyim,
Gül də öz ətrini bilə bilərmimi?
Ətrini qoxudum eşqimsən mənim,
Sənsiz qalan üzüm gülə bilərmimi?

Əli səni sevdi, səni gözləyər,
Sən çiçəyisən, sən gərəyisən.
İlk eşqim, qayıt, gəl, deyib səsləyər,
Sinəsində döyünən sənsən ürəyi.



YAŞAT MƏNİ

Yar sevgisi yara gərək,
Mən səninem, deyir ürək.
Xəyallarda düşünərək,
Sən qəlbində yaşat məni.

Şirin-şirin dindir məni,
Gülə-gülə güldür məni.
Sevə-sevə öldür məni,
Sən qəlbində yaşat məni.

Həyat adlı məhəbbətin,
O möhtəşəm zirvəsinə.
Öz eşqinlə ucalt məni,
Sən qəlbində yaşat məni.

DE, QƏLBİNDƏ NƏ VAR BİLİM

Mənalıdır baxışların,
Kədərmi bu, sevincmi bu?
Mən ağlayım, yoxsa gülüm,
De, qəlbində nə var bilim.

İki dünyam, biri sənsən,
Biri sənin məhəbbətin.
Susar sənsiz dinən dilim,
De, qəlbində nə var bilim.

Gözüm gözlərinlə gəzər,
Çəkər nazın, canım dözər.
Həm yarımсан, həm sevgilim,
De, qəlbində nə var bilim.




SEVİRƏM MƏN SƏNİ, AY QIZ

Üzün səmanın surəti,
Zülfün gecə səyahəti.
Qaşların ay, gözün ulduz,
Sevirəm mən səni, ay qız.

Duruşun dür dəyanəti,
Gülüşün günəş qaməti.
Sən gözəlsən nazlı-nazsız,
Sevirəm mən səni, ay qız.

Ayrılığın qəm, həsrətdi,
Sənsizlik mənə qürbətdi.
Sənsiz olmuşam mən huşsuz,
Sevirəm mən səni, ay qız.



SƏNƏ MƏHƏBBƏTİM ƏFSANƏ DEYİL

*(Bu şeiri ustad xanəndə Səfər Məmmədov
«Mahur» muğamı üstə ifa edib)*

Dilbər, sən gözəlsən, mən aşiqinəm,
Eşqin, məhəbbətin nur işığısan.
Sən sevən qəlbimin yaraşığısan,
İnan, məhəbbətim əfsanə deyil.

Gözəllik varlığın gül-gülşənisən,
Sevgi dünyasının nur günəşisən.
Səni görən gözüm, sevən ürəyim,
Səndə gözəlliyə biganə deyil.

Sən ilahidən qismət çıraqım,
Döyünən ürəyim, dilim-dodağım.
Ey kövsər bulağım, sənin eşqinlə,
Heç kim mənim kimi divanə deyil.

ÜRƏYİM SEVİR SƏNİ

Zərif, sadə, incəliyi,
Səndə olan gözəlliyi.
Tək gözlərim deyil görəni,
Ürəyim də görür səni.

Məhəbbətim, yarım mənim,
Sənsiz qalmaz canım mənim.
Tək yar sözün dilim demir,
Ürəyim də deyir səni.

Demə mənə çək əlini,
İstəmirəm eşq gülünü.
Tək mən sevmirəm ki, səni
Ürəyim də sevir səni.



GÖRMƏK İSTƏYİRƏM SƏNİ

Gözlərimin yaraşığı,
Sənsən ruhumun işığı.
Duyğu məskənimin bağı,
Görmək istəyirəm səni.

Ətrin qalıb əllərimdə,
Yasəmənimsən, gözəlim.
Həsərin var ürəyimdə,
Görmək istəyirəm səni.

Şəkərdən şirinsən mənə,
Bu gün, sabah, hər an mənə.
Gözümdə yox, ürəyimdə
Görmək istəyirəm səni.

Eşqim üçün bir dəryadı,
Gözlərində gülən baxış.
Baxışların bir dünyadı,
Görmək istəyirəm səni.

Məhəbbət çiçəyim mənim,
Döyünən ürəyim mənim.
Sənsən gələcəyim mənim,
Görmək istəyirəm səni.

SƏN GEDƏNDƏN

İntizarın boğur məni,
Könlüm sevib, sevir səni.
Sənsiz qalıb duyğular da
Qəmlənərəm, sən gedəndən.

Eşq aləmi yaranandan,
Gözlərimin önündəsən.
Sən hardasan? Səni deyib,
Dinərəm mən, sən gedəndən.

Taleyimdə bir möhür var,
Sevsən məni, o qırılar.
Sənsiz rəngim bil saralar,
Gözlərəm mən, sən gedəndən.

Ümid çırağım, yan, qayıt,
Solən canıma can, qayıt.
Qalmışam nigaran, qayıt,
Səslərəm mən, sən gedəndən.

Gəl, ey yarım, bağrım yanar,
Fəryadım dilimdə donmaz.
Dərdimə dərmanım olmaz,
Söylərəm mən, sən gedəndən.



SƏNİ BİLMİŞƏM

Eşqin məkanında məhəbbət adlı,
Səadət siması səndə görmüşəm.
Sevgi ünvanımda şəkərdən dadlı,
Canımın dərmanı səni bilmişəm.

İntizar fərmanı sıxanda məni,
Son ümid işığı səndə görmüşəm.
Həsret azarına salanda məni,
Dərdimin loğmanı səni bilmişəm.

Ürək sevgilərdə bir dərya olur,
Könül sevdasını səndə görmüşəm.
Sevgilərlə ürək boşalır, dolur,
Eşqimin ümmanı səni bilmişəm.

AXI SƏNSƏN MƏHƏBBƏTİM

Yar, könlümdən keçənləri
Yazdım sənə, oxu, dinlə.
İlk eşqimdə səadətım,
Axı sənsən məhəbbətim!

Sən arzumsan ürəyimdə,
Sən yarımsan ürəyimdə.
Sevgim, ömür ülvyyətim,
Axı sənsən məhəbbətim!

Sənsən mənə əziz, doğma,
Mənə yad gözündə baxma.
Sərv boylum, can taqətim,
Axı sənsən məhəbbətim!

Donar canım, solar canım,
Sənsiz olmaz şux qamətim.
Ruhum nuru, ey afətim,
Axı sənsən məhəbbətim!

YARIM SƏNSƏN

Eşqin canımda yurd salıb,
Naz et mənə, hərdən baxıb.
Çiçəkli baharım sənsən,
Ömrüm, günüm, yarım sənsən.

Səndən alar gözüm işıq,
Sənsən üzümdə yaraşlıq.
Bu dünyada varım sənsən,
Həyatımsan, yarım sənsən.

Necə dözsün sevən aşiq,
Səni qəlbən görən aşiq.
Könül ixtiyarım sənsən,
Ümiddarım, yarım sənsən.

Qəlbim alovlanır yenə,
Bir təbəssüm bəxş et mənə.
Qüssədən inkarım sənsən,
Xoş məramım, yarım sənsən.

NECƏ DƏ GÖZƏLSƏN SƏN YARANANDAN

Sən mənim eşqimdə ilk məhəbbətim,
Mənim taleyimdə mənim qismətim.
Baharın yarısı bənövşə kimi
Necə də gözəlsən sən yaranandan.

Sən mənim günəşim, əbədiyyətim,
Ruhumun şəfəqi – sən səadətim.
Üfüqdə qaynaşan zərrələr kimi
Necə də incəsən sən yaranandan.





EŞQİN DUYĞUSUNDA

Sevənlər mütidir yar sorağında,
Acı da şirindi yar qucağında.
Dünya yaransa da qəm ocağında,
Ağu bala dönər yar dodağında.

Eşqin məkanında sevgi barını,
Gəl, de sən, görməyə bəxtin yarını.
Gözündə məhəbbət, ağ sinən cənnət,
Gəl, de sən, dərməyə cənnət narını.

BAHARI SƏNSƏN

Gülüşünlə gələr ruhuma şəfa,
Gözlərimdə görər gözlərim səfa.
Nəfəsindən duyar nəfəsim nəva,
Könlüm sevdasının baharı sənsən.

Eşq ulduzum, səadətın səması,
Səndən aldım məhəbbətin sədasın.
Dünya dərya, sən gözəllik sonası,
Sevmişəm, ilkimin nübarı sənsən.

İncə belin, ağ əllərin, ağ üzün,
Şəkər dilin incilərdən yaranmış.
Eşqlə yanan eşqim səndən od almış,
Taledən ömrümün ilk yarı sənsən.





SƏN DÜNYANIN VARINDAN GÖZƏLSƏN

Dünyanın varını gətirsən yenə,
Bərabər deyildir o varlıq sənə.
Odur ki, üz tutdum uca göylərə,
Eşqidən mərhəmət bəxş etsin mənə.

Gözün gözlərimə nur verər, ey yar,
Bulundun könlümə məhrəm sən bu gün.
Vüsala yetən yar çəkməz intizar,
Duruldun aləmdə, zöhrəm sən bu gün.

SƏNSİZ XƏZANA DÖNƏRƏM MƏN

Sevməsən də məni yenə,
Eşq dərdinə dözə-dözə.
Dərdli-dərdli, səndən-sənə,
Min şikayət eylərəm mən.

Qəlbin daşa dönsə belə,
Yalvarıram dönə-dönə.
Bəlkə rəhmin gələ mənə,
Axı sənsiz neylərəm mən?

Qəm-qüssədə ağlaram mən,
Sənə ümid bağlaram mən.
Sadıq qalıb öz eşqimə,
Yanan-yana ölərəm mən.

Sən bir anlıq al qəlbimi,
Öz qəlbine qat qəlbimi.
Qəlbində dindir qəlbimi,
Bil, gör nələr çəkərəm mən.

Yar, könlümdə qızılgülsən,
Nəgməli sarı bülbülsən.
Eşq bağbanı, bağınam gəl,
Sev, xəzana dönərəm mən.

SƏN EŞQİNLƏ DİNDİR MƏNİ

Soruşuram səni səndən,
Taqətsizəm hicranında.
Ruhum küsübdü canımda,
Sən eşqinlə dindir məni.

Sevgilim, yoxsan yanımda,
Boğuluram ümmanımda.
Qalmışam mən sorağında,
Sən eşqinlə dindir məni.


Sükut xandı dövranımda,
Həsretindən saralmışam.
Susa-susa lal olmuşam,
Sən eşqinlə dindir məni.

Qışa dönüb baharım da,
Qanım donub damarımda.
Məhəbbətin qucağında,
Öz eşqinlə dindir məni.

Varam sənin inamında,
Sevgili yar məkanında.
Sən eşqimin ocağında,
Öz eşqinlə dindir məni.

Eşq, məhəbbət dərgahında,
İncə, zərif təbəssümlə.
Od işıqlı nəfəsinlə,
Sən eşqinlə dindir məni.





YARIM SƏN OL

Naz ilə gəl, gəl yar kimi,
Yar eşqinlə ol, məhrəm ol.
Xəzansız gəl, bahar kimi
Bağ-bağçamda gül bəhrəm ol.

Surətimin lövhəsində,
Pərvazlanan can çöhrəm ol.
Parla, ömür ulduzumsan,
Asimanda gül, Zöhrəm ol.

SEVİRƏM SƏNİ

Sevgilim, sevgidə yoxdu günahım,
Könlüm sevib səni, könlümün yarı.
Eşqin verib mənə bu ixtiyarı,
Könlümün baharı, sevirəm səni.

Sevgilim, eşqimdə nurlu sabahım,
Məhəbbət loğmanım, şəfa dərmanım.
Günəş qüdrətli sən, eşq bəxtiyarım,
Eşqimin çırağı, sevirəm səni.

Donan ürəyimi eşqlə qızdıran,
Yaşat, məni yaşat, sevginlə hər an.
Çünki sən sən mənə sevgili canan,
Məhəbbət məşəlim, sevirəm səni.

Sevgi dünyasında qaynar bulaqsan,
Eşqin səmasında yanar ocaqsan.
Bəşərin zöhrəsi sən olacaqsan,
Ruhumda mələyim, sevirəm səni.

SEVƏN YAR BİLƏR

Məhəbbət öz aləmindən,
Yar qəlbinə yarıdan gələr.
Nə sirri varsa sevənin,
Sevən qəlbdən-qəlbə bilər.

Eşq yükünün ağırlığın,
Cəfadan diz çökən bilər.
Yar həsrətin, yar qüssəsin
Aşiq olub, çəkən bilər.

Əsl eşqin, həqiqətin,
Sevən yarın məhəbbətin.
Yaradanın bu hikmətin,
Öz canından keçən bilər.

Dəli könlüm dilə gəlir,
Duyğum daşır, dilə gəlir.
Ürək dözmür, dilə gəlir,
Aşiq olub, çəkən bilər.



QIRMA QƏLBİMİ

Həyat bir möcüzə bəxş edib bizə,
Olmayaq biganə öz eşqimizə.
Məhəbbət gətirsin nur üzümüzə,
Zülmün daşına vurma qəlbimi.

Səninçün gəlmişəm dünyaya inan,
Sevgim bir bulaqdı, qaynayan, axan.
Gözüm gözlərinə həsrətlə baxan,
Ağlada-ağlada yorma qəlbimi.

Sevgi çiçəklərim, sevgi güllərim,
Səninlə boy atır xoş ümidlərim.
Sevgi istəklərim, sevgi tellərim,
Səninlə bağlıdır, qırma qəlbimi.

GƏL, EY SEVGİLİM

Məhəbbətin zərrəsisən,
Sən incilərdən incəsən.
Sevirəm, sən qəlbimdəsən,
Gəl, ey könlümün əlacı.

Ağlaram, sənsiz ağlaram,
Dolmuş bir bulud olaram.
Donaram, sənsiz qalaram,
Gəl, ey canımın loğmanı.

Yarsız dözərmı sevən can?
Sənsiz həyatım qəm, hicran.
Sən sevginlə mənə loğman,
Gəl, ey dərdimin dərmanı.

Həyatımın mənasısən,
Görən gözün aynasısan.
Sən Əlinin mayasısan,
Gəl, ey qəlbimin sevdası.

SEVGİNİN ƏZABI SINDIRAR MƏNİ

Qoşub xəyalların qəm karvanına,
Daldıra-daldıra qaldırar məni.
Eşqin ürəyimdə dönüb həsrətə,
Ağlada-ağlada soldurar məni.

Varsa səndə insaf, qırma qəlbimi,
Çünki qəlbim sənin taxtı-tacıdır.
Sənin məhəbbətin mənim qanımdır,
İntizar alovun yandırar məni.

Gəl, qalma biganə amandır, aman,
Sevginin bəlası yamandır, yaman.
Ol ki, sən yarə-yar, qamətim, dayan,
Sevginin əzabı sındırar məni.

Dəli könlüm divanədi, tənhadı,
Gülüm, sənsiz həyat mənə yamandı.
Mənim könlüm bircə sənnən yanandı,
Sənsizlik əzabı sızladar məni.

YADA DÜŞDÜ

Arzular içində boğulub qaldım,
Xoşbəxtlik dilimdə söz olub qaldı.
Ürəyim söyləyir, dilimsə laldı,
Namərdlər sevgimi əlimdən aldı.

Bilmədim harada, hayanda qaldı,
Boynu bükük bənövşətək sevgimiz.
Başımızı boran aldı, çən aldı,
Gözü yaşlı, tənha qaldı sevgimiz.

Yenə yada düşdü sənli günlərim,
Sabahı gözümlə açacağam mən.
Həsretim gözümdə, adın dilimdə,
Sən gələn yollara qaçacağam mən.

Yenə başlayacaq sənsizlik dərdi,
Mən sənsiz bir quru daşa dönəcəm.
Talenin önündə qolları bağlı,
Mən sənsiz günbəgün belə öləcəm.

Əliyəm, dərdimi deyirəm, yarım,
Qırılmış sim ilə bir telli sazam.
Yenə qara geysən, olmaz baharım,
Gedim yavaş-yavaş qəbrimi qazım.

SƏN MƏNİ UNUDA BİLMƏYƏCƏKSƏN

Demirəm mən sənsiz ölüb gedəcəm,
Bir qara kədərə dönüb gedəcəm.
İnan ki, yuxuna çönüb itəcəm,
Sən məni yolunda görməyəcəksən,
Sən məni unuda bilməyəcəksən.

Boyun əyəcəksən olub bilənə,
Xoşbəxtlik sözümü unudacaqsan.
Tənə edəcəksən kor taleyinə,
Sən odsuz, aloysuz alışıcaqsan,
Sən məni unuda bilməyəcəksən.

Dönüb arxasınca baxıb illərin,
Ağlaya-ağlaya yorulacaqsan.
Küskün taleyinə, yetim bəxtinə,
Ömürlük yas tutub barışıcaqsan,
Sən məni unuda bilməyəcəksən.

Gözlərin kimsəni görməz olacaq,
Eşqin bir gül kimi vaxtsız solacaq.
Hər axşam, hər səhər gözün dolacaq,
Miskinli, miskinli uyuyacaqsan,
Sən məni unuda bilməyəcəksən.

Nakam sevgimizə yas saxlamaqla,
Göz yaşı içində boğulacaqsan.
Könül ovundurmağa, dərd sovrurmağa,
Özünə bir həmdəm axtaracaqsan,
Sən məni unuda bilməyəcəksən!



MƏNİ SEVƏN ALLAHIM VAR

Mən tək deyiləm ki,
Arxam, dayağım var.
Mən gücsüz deyiləm ki,
Mənim də pənahım var.

Yaranmışam dünyada,
Sadə insan olaraq.
Siz də çıxın qarşıma,
Qəlbi təmiz olaraq.

Dünyada nə çirkablar,
Necə günlər görmüşəm.
Sevgiyə həsrət çəkib,
Ah-nalələr görmüşəm.

Qəlbə həsrət, üz də nifrət,
Dalda qeybət görmüşəm.
Sanma dünya əbədidir,
Bil, müsibət görmüşəm.

Adım Əli, dinim İslam,
Tək diləyim sevgi, ilham.
Uğrumda tək dayaq, arxam,
Məni sevən Allahım var.

HƏYAT

Mənim yarım belə imiş,
Həm qəm, həm də kədər imiş.
Nə qəribə həyat imiş,
Sevgi mənsiz, mən sevgisiz.

Mən gözlədim, sən gəlmədin,
Mən istədim, sən duymadın.
Sevgi nədir heç bilmədim,
Sevgi mənsiz, mən sevgisiz.

Bəs nə oldu, gələcəkdin?
Qəlb evimi gəzəcəkdin.
Məni xoşbəxt edəcəkdin,
Sevgi mənsiz, mən sevgisiz.

* * *

Qəmli baxışlara alışdım, yandım,
Sən məni bir anlıq sevirsən sandım.
Artıq gecdir, röyalardan oyandım,
İnanmıram sevgi etirafına!

HALAL EYLƏ

Həyat, sən nə qəribəsən,
Sevincli və kədərlisən.
Soruşdunmu bir dəfə sən,
Heç həyatdan doydunmu mən?!

Gözəldirmi bu dünyada,
Həm sevlmək, həm də sevmək?
Haqsız yerə dosta, yada,
İnciyirəm - yersiz demək?

Həyat yaman qısa oldu,
Mənim bəxtim nə tez soldu?
Ürəyimə nifrət doldu,
Sevgi uzaq düşdü məndən.

Təmiz insan diləyilə,
Çirkab dolu insan gördüm.
Əqidəsin, mənliyini,
Pula satan nadan gördüm.

Bu dünyaya gələn gündən,
Təkcə səndən dəstək gördüm.
Çətinliyə düşdüyümdə
Bir tək səndən kömək gördüm.

Bu həyatda ucalanda
Yüzlərlə dost, tanış gördüm.
Haqsızlıqdan yığılanda,
O dostları yanlış gördüm.

Valideyni övladından,
Aralayan yaltaq gördüm.
Şeytanlara inanaraq,
Övladından qaçaq gördüm.

Cıxıb getsəm, incimə sən,
Ana, haqqın halal eylə.
Düzələcək ümidilə,
Ömür gedir hədəriylə...



İNAN

Hara baxsam səni görüb,
Təkçə səni səsləyəyəm.
Tənhalıqdan üzülərəm,
İnan, yenə gözləyəyəm.

Məni niyə qoydun tənha,
Baxmayırsan nalə, aha.
Gözəl, gözün mənə baxa,
Özgə yarı istəmirəm.

Sən hardasan, mən ordayam,
İnan hər an yanıdayam.
Eşqinə nur saçan ayam,
Qollarını aç, gəlirəm.

DARIXDIM

Sənsiz mənə həyat yox, bunu anladım,
Hardasan, sevgilim, tez gəl, darıxdım.
Hər saniyə qəlbimdə için-için ağladım,
Hara baxdım, səni gördüm, darıxdım.

O gülüşün göz önümdə canlanır,
Sənsizlik günbəgün candan can alır.
Sənsizlikdən gülüşümü qüssə alır, qəm alır,
Ayım, günüm tez gəl, gülüm, darıxdım.

Nəfəs aldım ətrin hər an içimdə,
Sənsiz qaldım qan ağlayır içim də.
Sən gedəndə sənlə getdi gücüm də,
Ay nəfəsim, tez gəl, sənsiz darıxdım.

Sənlə güldüm, sənlə bildim sevgini,
İntizarda qoyma ağlar Əlini.
Tez gəl, gülüm, uzat mənə əlini,
Səni gözləyirəm, gəl yanıma, darıxdım.

SƏNDƏN SONRA

(Mənsur şeir)

Səndən sonra bu torpağa ilk dəfə ayaq basdım. Hardasan? Səni gözləyirəm, gəl, əvəzsiz, əziz babam! Gözüm axtarır, arayır səni! Təəs-süf, sən yoxsan! Haqq dünyana qovuşmusan!

Həyət boş, gözüm yaş. Səni gözləyirəm hər an.

Səni axtararkən uşaqlıq xatirələrim yada düşdü. Oynadığım həmin həyət, yaşadığım həmin ev, həmin ocaq sənsiz yadlaşıb mənə. Elə bilirəm yaxınlaşıb, məni səs-ləyəcəksən. Uşaq kimi qoynuna alıb bəsləyəcəksən.

Səni gözləyirəm, hardasan, gəl, mənim istəkli, saf diləkli babam. Axı mən sənsiz qalmışam, hədsiz darıxmışam!

Evin sənsiz soyuq və boş. Uşuyürəm, qalıb-dır əllərim də boş. Özləyirəm, həsrət ilə gözləyirəm! Artıq yoxdur sənin şirin sözlərin. Ah çəkirim belə dərin! Dərdimi deməyə yoxdur bir adam. Səni gözləyirəm, hardasan, gəl, babam! Gəl, babam!

MÜNDƏRİCAT

Gənc şairin ilk kitabı (Ön söz).....	3
Əlinin duyğu dənizi (Mətbuat səhifələrindən).....	6
Azərbaycan, Vətənim.....	10
Vətənsiz insan.....	11
Yaralı Xocalı	12
Dərdsiz ana varmı?	15
Qara güne necə gülüm	16
Şəhid ansına bir təsəlli ver	19
Yanıq Kərəm.....	20
Rüşvətخورun dilindən.....	22
Könlümü sənə vermişəm.....	24
Mənə yox desən.....	25
Nədir məhəbbət	26
Aşiq məkanında ölmək istəyir.....	27
Sənsiz qalmaq istəmirəm	28

İstəmədim	29
Sənsən yarı məhəbbətin	30
İstərəm mən.....	31
Qalmaq istəyirəm sənin yanında.....	32
Vurulmuşam	33
Mənim.....	34
Könlümün yarı sənsən, sevgilim	35
Tanıyıram mən	36
Bilərmim.....	37
Könlüm qeyri yar istəməz	38
Sənsən könlümün ceyranı.....	39
Könlüm sənsiz necə tükənməsin.....	40
Sənsən ürəyim	41
Yaşat məni.....	42
De, qəlbində nə var bilim.....	43
Sevirəm mən səni, ay qız.....	44
Sənə məhəbbətim əfsanə deyil.....	45

Ürəyim sevir səni	46
Görmək istəyirəm səni	47
Sən gedəndən	48
Səni bilmışəm	49
Axı sənsən məhəbbətim	50
Yarım sənsən	51
Necə də gözəlsən sən yaranandan	52
Eşqin duyğusunda	53
Baharı sənsən	54
Sən dünyanın varından gözəlsən	55
Sənsiz xəzana dönərəm mən	56
Sən eşqinlə dindir məni	57
Yarım sən ol	59
Sevirəm səni	60
Sevən yar bilər	61
Qırma qəlbimi	62
Gəl, ey sevgilim	63

Sevginin əzabı sındırır məni	64
Yada düşdü.....	65
Sən məni unuda bilməyəcəksən	66
Məni sevən Allahım var	68
Həyat	69
Halal eylə	70
Darlıxdım.....	73
Səndən sonra	74

Əli Hüseynov

**“Yaşat məni”
(şeyrlər)**

Bakı, “MBM”, 2016, 80 səh.

Naşir: Afər Fəttahova
Bədii redaktor: Vüqar Sadayev
Koordinator: Elçin Quliyev
Texniki redaktor: Taleh Dadaşov
Dizaynerlər: İradə Əhmədova, Mirabdulla Babayev
Operator: Tərhan Quliyeva

Yığılmağa verilib: 01.06.2016
Çapa imzalanıb: 22.07.2016
Ofset çap üsulu ilə
Tiraj 1000, şərti çap vərəqi 5
Kitab “MBM” nəşriyyat-poliqrafiya
mətbəəsində çap olunmuşdur.
Bakı, Mətbuat pr., 529
Tel.: (99412) 539-75-06